

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Azərbaycan dili və metodika kafedrası

Magistrantlar üçün
«Klassik ədəbiyyatın tədrisi»
fənninin

PROQRAMI

Bakı – 2010

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Azərbaycan dili və metodika kafedrası

Magistrantlar üçün
«Klassik ədəbiyyatın tədrisi»
fənninin

P R O Q R A M I

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.10.2009-cu il tarixli 1189 sayılı əmri ilə fənn programı kimi təsdiq edilmişdir.

Bakı – 2010

İZAHAT VƏRƏQƏSİ

- Tərtibçi: f.e.n., dos. Mətanət Əli qızı Abdullayeva
- Rəyçilər: f.e.n., dos. Rəhilə İldirim qızı Quliyeva
f.e.n. Elçin Hüseyn oğlu Məmmədov
- Redaktor: f.e.d., prof. Yusif Mirəhməd oğlu Seyidov

Klassik ədəbiyyat haqqında danişanda, xüsusilə onu tədris edəndə çox diqqətli, məsuliyyətli və ehtiyatlı olmaq lazımdır, çünkü o, Azərbaycan bədii təfəkkürünün ən qiymətli, ən dəyərli dövrünü təşkil edir. Bu dövr qiymətlidir, ona görə ki, orada dərin idrak, eyni zamanda gözəl qələm sahiblərinin insan, həyat, kainat, Tanrı haqqında qiymətli fikirləri, fəlsəfi – estetik düşüncələri təqdim olunur. Gözəl və mükəmməl bədii ifadə formasında olan yüksək təfəkkürün, irrasional idrakin məhsulu olan belə informasiyalar bəşəriyyət durduqca hər zaman aktual olacaq.

Klassik ədəbi nümunələr həm zahiri forma və məna baxımından, həm də batini mahiyyət yönümündən dəyərlidir. Belə əsərlər insanların, xüsusilə də gənclərin tərbiyəsinin və dünyagörüşünün, həyata etik və estetik baxışının düzgün formalaşmasında, inkişafında əvəzsiz rol oynaya bilər. Bu baxımdan, klassik ədəbiyyatın ali məktəbdə nəzərdə tutulan tədrisi məqsədyönlü, dəqiq qurulmalıdır.

Bu kursun tədrisi, ilk növbədə, klassik ədəbiyyatın məğzinin və daşıdığı missiyanın, vəzifənin müəyyənləşdirilməsi ilə başlanmalıdır. Nə üçün bu dövr (orta əsrlər) klassik dövr adlanır? Klassik (latınca *classicus* – nümunəvi, ən mükemmel) əsərlər ədəbiyyat və incəsənətin ən mükemmel, ən dəyərli, heç vaxt qiymətini itirməyən nümunələri hesab olunur ki, onlar həm milli, həm də dünya mədəniyyəti xəzinəsinin ən qiymətli inciləridir. İlk baxışda zövq oxşayan, estetik cazibə daşıyan klassik ədəbi nümunələrin əsas təyinatı, əslində, batini informativ enerji kütləsi daşımaqdır ki, belə enerji potensialı insanların mənəvi təkamülünə, daxili nur kəsb etmələrinə, irfanı biliklər qazanmalarına çox güclü təkan verir. Belə əsərlər insanlıq anlayışının yüksək mərtəbələrinə yetişmiş ustad sənətkarların ruhani – mistik biliklər üçün «qəlb qapıları açıq olanlara» rəhbərliyidir. Klassik ədəbiyyatın tədrisi kursu ilk dərsdən belə aspektdə qurulma-

da olanlara bu şansdan istifadə etməyi, batınə istiqamət-lənməyi tövsiyə edirdi.

Klassik ədəbiyyatın daha çox təfsiri üzərində qurulan dərslərdə köhnə stereotiplərdən uzaqlaşmaq, qiymətli cəhətləri saxlayaraq yeni tədris üsulları və metodikası ilə daha yüksək və effektli tədris formalarını həyata keçirmək dövrün tələbidir. Klassik ədəbiyyatın tədrisində boşluğu doldurmaq, ədəbi materialın düzgün mənimsənilməsinə və dərk olunmasına yardım edəcək tədris üsulu tətbiq etmək üçün təklif etdiyimiz program, zənnimizcə, yüksək keyfiyyətli mütəxəssislər hazırlanması işinə xidmət edəcək.

Magistr pilləsinin II kursunda klassik ədəbiyyatın tədrisi 30 saat (15 dərs) həcmində nəzərdə tutulub. Mövzu və saatların bölgüsü aşağıdakı kimidir.

1. Klassik ədəbiyyatının tədrisi ilə bağlı ortaya çıxan çətinliklər. Hermenevtika nədir? Hermenevtik metodla ədəbi nümunələrin təfsirinin üstünlük'ləri
– 2 saat
2. Klassik poeziya və fəlsəfi təfəkkür. Bədii formanın gözəlliyi ilə və batini mənanın dərinliyinin yüksək vəhdəti sənət nümunəsidir. Metaforalar irfani biliklərin kodlaşdırılmış rəmzləri kimi.
– 2 saat
3. Ali gözəllik ideyasını tərənnüm edən poeziya. Sufi rəmzləri, musiqisi və poeziyası.
– 2 saat
4. Klassik poema mistik fəlsəfi traktatıdır. Bədii forma batini, sakral süjetin örtüyüdür.
– 2 saat
5. Klassik şairlər qeyb sirlərinin dərk olunması haqqında; surət aləmi məna aləminin kodudur; mistik biliklərin qeyb aləminə məxsus olması.
– 2 saat

6. Eşq yolçuluğu – nəfslə cihad. Klassiklərin nəfs haqqında dedikləri.
– 2 saat
7. Klassik ədəbiyyatda mürşid – mürid münasibətləri haqqında; tanrıya xidmət insanlığa, bəşəriyyətə xidmətdir.
– 2 saat
8. Eşq yolçuluğunda məqamlar və hallar; 7 əsas məqam; Nizami Gəncəvinin «Yeddi gözəl» və Məhəmməd Füzulinin «Yeddi cam» əsərlərinin ümumi ideyası.
– 2 saat
9. Təriqət yolunun son məqamı – fəna fi-Llah; mərifət sahibi arif; bəqa fi-Llah əbədiyyət yolunun başlangıcı kimi; ən əl-Həqq fəlsəfəsi.
– 2 saat
10. Klassik ədəbiyyatda Xeyir və Şər dualizmi: supramental idrak xeyirlə şəri vahid prizmadan görür; xeyirlə şərin vahid substansiyadan yaranması, «qəmi olmazsa heç vaxt xaliqu yad eyləməz bir kəs» sentensiyası.
– 2 saat
11. Klassik ədəbiyyatda kosmoqoniya məsələləri; kainatın yaradılışı haqqında rasional – elmi faktların və irrasional biliklərin verdiyi informasiyalar; metafizik yoxluq, «Böyük Partlayış» nəzəriyyəsi.
– 2 saat
12. Kainatın vahidliyi – Vahid Həyat konsepsiyasının klassik poeziyada təzahürü; mülk aləminin fragmentar dərki; çoxluq Vahidin sıfətidir. Nöqtə rəmzinin simvolik mahiyyəti.
– 2 saat

13. Klassik ədəbiyyatda fələklər məsəlesi; doqquz fələk, ərşı – Kərim – kürsü qübbəsi; Lövhə – məhfuz; paralel aləmlər, üçölçülü aləm – maddi dünya və onun metaforik adları. – 2 saat
14. «Pənbeyi-dağı-cünun içrə nihandır bədənim» misrası ilə başlanan qəzəlin təfsiri; al-leqorik fiqurların batini mənalarının açılması – 2 saat
15. Füzulinin «Ənisül – qəlb» və Nəsiminin «Bu cism evinə, taliba, seyr edərək çün can gəlir» qəsidiələrinin təfsiri; sufi terminlərinin və söz – kodların izahı. – 2 saat

Magistrantlar üçün «Klassik ədəbiyyatın tədrisi» fənninin təqdim olunan programı ənənəvi xronika üzərində qurulmayıb; burada batini müstəvinin üzə çıxarılmasından ibarət təfsir üsulu ilə tədris nəzərdə tutulub ki, bu yolla klassiklərimizin bizə miras qoyduqları yüksək sənət nümunələrinin əsil məğzinə, özəyinə müəyyən dərəcədə çatmaq mümkündür. Klassiklər dedikdə ədəbiyyatımızın üç nəhəng sütunu – Nizami, Nəsimi, Füzulini nəzərdə tuturuq, çünkü saatların miqdarının məhdudluğu daha çox müəlliflərin yaradılığına müraciət etməyə imkan vermir. Lakin bu müəlliflərin (Nizami, Nəsimi və Füzulinin) yaradılığının ezoterizmi araşdırılıb öyrənilidikdən sonra həmin prinsip və üsullarla qalan klassik yazarların, klassik filosof-şairlərin əsərlərinin batini aləmi – mistik plasti tədqiq və tədris oluna bilər.

Çapa imzalanmışdır: 24.05.2010.

Kağız formatı 60x84 1/16. Həcmi 0,5 ç.v. Sayı 200.

Bakı Universiteti nəşriyyatı, Bakı – 370148, Z.Xəlilov küçəsi, 23.